

AMEA-da “Elmlə ədəbiyyatın dialoqu”



Mərkəzi Elmi Kitabxanada Azərbaycan Milli Elmlər Akademiyasının Elm Gününə həsr edilmiş toplantısı keçirilib. Övvəlcə iştirakçılar elmi nailiyyətləri əks etdirən kitab və rəsm əsərlərindən ibarət sərgiyə baxıblar. Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın əsərlərindən ibarət sərgidə isə onun imza saati təşkil olunub.



Məclisdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli “Elm Günü və elmlə ədəbiyyatın dialoqu” mövzusunda məruzə edib. Bu il Elm Günü AMEA-nın 80 illik yubileyinə təsadüf etdiyini deyən akademik İsa Həbibbəyli dövlətimizin başçısının “Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında” 2025-ci il 18 mart tarixli Sərəncamı ilə bu elm məbədinin şərəfli tarixi yoluna qiymət verildiyini bildirib.

Ümummilli liderin təməlini qoyduğu və uğurla həyata keçirdiyi elm siyasətinin Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirildiyini deyən akademik İsa Həbibbəyli dövlətimizin başçısının daim elmə, təhsilə, ədəbiyyata və ümumilikdə milli mədəniyyətimizə xüsusi diqqət və qayğı ilə yanaşdığını söyləyib. AMEA rəhbəri hazırda akademiya qurumlarında prioritet istiqamətlərdə – işğaldan azad olunmuş ərazilərə, Qərbi Azərbaycana, Türk dünyasına, süni intellektə dair mühüm tədqiqatların aparıldığını, bu araşdırmaları həyata keçirmək üçün daxili imkanlar hesabına 47 yeni şöbənin yaradıldığını diqqətə çatdırıb.

Mərasimin Azərbaycan Yazıçılar Birliyinin sədri, fəxri qonaq, Xalq yazıçısı Anarın həyatı və yaradıcılığına həsr edildiyini deyən akademik İsa Həbibbəyli ədibin Azərbaycan ədəbiyyatında bir sıra ilkər yaratdığını, şəxsiyyəti və əsərləri ilə daim diqqət mərkəzində olduğunu söyləyib. O sonda akademiyanın kollektivi adından AMEA-ya göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirib, Azərbaycan alimlərinin bundan sonra da ölkəmizin milli maraqlarını və prioritetlərini rəhbər tutaraq tədqiqatlarını

davam etdirəcəklərini söyləyib.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov, Şota Rustaveli adına Gürcü Ədəbiyyatı İnstitutunun direktoru professor İrma Ratiyani Azərbaycanın elmi ictimaiyyətini Elm Günü münasibəti ilə təbrik ediblər. Akademik İsa Həbibbəyli gürcü qonaqlar İrma Ratiyeyə və professor Maka Elbakidzeyə AMEA-nın Təşəkkürnaməsini təqdim edib.

Milli Məclisin sədr müavini Rafael Hüseynov, Elm və təhsil komitəsinin sədri professor Anar İsgəndərov, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Abel Məhərrəmov, Azərbaycanda Atatürk Mərkəzinin direktoru akademik Nizami Cəfərov, Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov və “Qobustan” jurnalının baş redaktoru Pərvin Nürəliyeva son illərdə Azərbaycan elminin əldə etdiyi nailiyyətlərdən danışıblar. Onlar Xalq yazıçısı Anarın həyatının, ədəbi və ictimai fəaliyyətinin önəmli məqamlarına da toxunublar.

İdarəetmə Sistemləri İnstitutunun baş direktoru akademik Əli Abbasov elmi müəssisə əməkdaşlarının Xalq yazıçısı Anarın süni intellektlə hazırladıqları videokadrını təqdim edib. Əlamətdar bayram çərçivəsində onun imza saatının, əsərlərindən ibarət sərginin təşkilinə görə akademiya rəhbərliyinə minnətdarlığını bildiren Anar AMEA-da aparılan yeniləşmə və səmərəli fəaliyyətin ölkəmizin inkişafına yeni töhfələr verəcəyini vurğulayıb.

Sonda Anar haqqında hazırlanmış “Anarla üz-üzə” filmi nümayiş olunub.

T.AYDINOĞLU
XQ